

COP29

Kənd təsərrüfatında yeni yanaşmalar

Aqrar sahənin inkişafı təbiətdən, insanların təbiətə münasibətin dən çox asılıdır. Ancaq son dövrdə iqlim dəyişmələri, atmosferin cirkənməsi, mühərribələr bütün sahələrlə bərabər, aqrar sektora da ziyan vurmaqdadır. Ona görə də ölkəmizdə "yaşıl enerji"yə keçid, "yaşıl kənd təsərrüfatı"na dəstək üçün Dövlət proqramları həyata keçirilir.



COP29
Baku
Azerbaijan

Xüsusilə "yaşıl kənd təsərrüfatı"na keçid

COP29-un programında əsas mövzulardan biridir. Belə əhəmiyyətli beynəlxalq tədbirin ölkəmizdə keçirilməsi Azərbaycanın etibarlı tərəfdəş olduğunu bir daha təsdiq edir. Hazırda ölkəmizdə qeyri-neft sektorunun inkişafı ən aktual məsələlərdən biridir və onun önəmli sahəsi olan aqrar sahə özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Respublikamızda kənd təsərrüfatı sürətlə inkişaf edir, Ümumi Daxili Məhsulda və ixracda payı artır.

(davamı 7-ci səhifədə)



(əvvəli 1-ci səhifədə)

Ölkəmizdə kənd təsərrüfatı sahəsində innovasiyaların tətbiqi ilə bağlı çoxsaylı təcrübələr mövcuddur. "Yaşıl kənd təsərrüfatı" təcrübəsinə bir sıra yeni modeller, o cümlədən rəqəmsal kənd təsərrüfatı, orqanik sertifikatlaşdırma, təbii resurslardan səməreli istifadə daxildir. Belə ki, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan elmi-tədqiqat institutları təcrübə xarakterli, özəl şirkətlər isə kommersiya məqsədli "ağılı istixana" və "ağılı bağ"lar qurub, torpaq və su sensorları, "ağılı" suvarma sistemləri, aqrodronlar, aqrobotlar, "dəqiq" əkin texnologiyaları tətbiq edilir. Kənd təsərrüfatında innovativ texnologiyaların tətbiqi aqrar sahə haqqında təsəvvürün dəyişməsinə səbəb olur və onu daha çox gelirli, səməreli bir sahəyə çevirir. Bu gün müasir təsərrüfatlar rəqəmsal texnologiyalarla böyük mənfiət əldə edirlər. Bu

zələrimizdə, su anbarlarında, kifayət qədər su var. Ancaq əvvəlki illərdə biz hər il quraqlıqla üzüştirdik. Bizim dağlarımıza daha az qar yağır. Çaylarımızda suyun səviyyəsi əvvəlki illərdə aşağı düşündü, bəzi hallarda əsas çaylarımız quruşurdu. Xəzər dənizinin dayazlaşması göz öündədir. Bunu hər kəs görə bilir. Belə olan halda su ehtiyatlarından səməreli şəkildə istifadə etmək bizim başlıca vəzifəmizdir. Artıq genişməq yaxşılaşdırmaq istənilib hazırlanıb. Şirvan və Qarabağ kanalları

COP - İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası insanın iqlim mühitinə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda

Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanan sazişdir. COP (Conference of Parties) abbreviaturunun ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir. Tərəflərin Konfransı İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ali qərarverici orqanıdır. Bu Konvensiyaya təzv olan 190-dan çox ölkə var.

Ötən il dekabrın 11-də Dubayda COP28-in plenar iclasında COP29-un bu il Azərbaycanda keçirilməsi haqqında qərar qəbul olunub.



texnologiyalar kənd təsərrüfatı məhsul istehsalçılarına dəqiq əkinçiliyin həyata keçirilməsinə, sudan və gübrədən daha səməreli istifadə etməyə, rəqabətqabiliyyətli məhsul istehsalına, eləcə də ekosisteme mənfi təsirin aradan qaldırılmasına imkan verir.

Istixana qazlarının aradan qaldırılmasına böyük töhfə vere biləcək fealiyyət həyata keçirmək və beləliklə, bəşəriyyətin iqlim dəyişmələri problemini həll etmək üçün irəli sürürlən həllərin tərkib hissəsi məhz kənd təsərrüfatı sahələrinin səməreli fealiyyətindən asildir. Kənd Təsərrüfatı və Ekoloji və Təbii Sərvətlər nazirlikləri arasında birgə "yaşıl kənd təsərrüfatı"na dəstək verilmesi üçün Fealiyyət Planı hazırlanıb. Ölkəmizdə kənd təsərrüfatı iqlim dəyişmələri, o cümlədən ekstremal temperaturun artması kimi risklərlə üzлəşir. Buna görə de COP29-da ərzaq təhlükəsizliyi və qida məsələləri ilə bağlı çəqinmiş çox vacibdir. Azərbaycanın kənd təsərrüfatında məhsuldarlığı, ərzaq təhlükəsizliyini və kənd icmalarının rıfahını yaxşılaşdırmaq əsas məqsəddir. Hazırda iqlim dəyişmələri ilə mübarizədə və etraf mühitin qorunması məsələlərində sadıqlığını bildirən Prezident İlham Əliyevin 2024-cü ili ölkəmizdə "Yaşıl dünya naminə həmreylik ili" elan etməsi buna bariz nümunədir.

Dövlət başçısı çıxışlarında qeyd edib ki, qeyri-neft sektorunun inkişafında aqrar sahə mühüm əhəmiyyət daşıyır və onun inkişafı çox vacibdir. Prezident İlham Əliyevin bölgələrə mütəmadi səfərləri görüldən işlərin dövətlin diqqət mərkəzində olduğundan xəber verir və eyni zamanda bu işlərin yüksək səmərelilik və keyfiyyət göstəricilərinə uyğun həyata keçirilməsi üçün ən güclü stimul rolunu oynayır. Dövlət başçısı səfərləri regional və ölkə əhəmiyyətli obyektlərin açılış və ya təməlqoyma mərasimləri ilə müşayiət olunur. Prezident aprelin 16-də Hacıqabul rayonuna səfəri çərçivəsində yenidən qurulacaq Şirvan suvarma kanalının təməlini qoyub. Dövlət başçısı təməlqoyma mərasimində çıxışı zamanı qeyd edib ki, bu gün bütün dünyada, o cümlədən Azərbaycanda da iqlim dəyişmələri ilə bağlı yaşınan narahatlıqları ölkənin su ehtiyatlarından maksimum dərəcədə səməreli davranışla zərurətini bütün kəskinliyi ilə ortaya qoyur. Hazırda bu vəzifə əsas prioritətlərdən biri kimi müəyyən olunub.

"İqlim dəyişikliyi ilə bağlı dünyada böyük narahatlıq var, o cümlədən Azərbaycanda. Biz indi görürük ki, bu il faktiki olaraq əvvəlki illərdən fərqlənirdi. Bu il kifayət qədər qar, yağış yağımışdır və bizim su höv-

Taxtakörpü kanalı ilə birlikdə ən böyük suvarma kanalları olduğu üçün bu layihələrə xüsusi əhəmiyyət verilir. Ancaq artıq qəbul edilmişəq program əsasında Azərbaycanda 10-dan çox su anbarı inşa ediləcəkdir". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimində deyib.

Bu layihə ölkəmizin iqtisadiyyat üçün çox böyük önəm kəsb edir. Bir tərəfdən Şirvan suvarma kanalının yenidən qurulması uzun illər fasılısız davam edən istismarın nəticəsi olaraq böyük həcmde su itkisinin qarşısını alacaq. Hesablamlamara görə, yenidənqurma işlərindən sonra itkilerin həcmi on defədən çox azalacaq. Digər tərəfdən isə yenidən istifadəyə verildikdən sonra Şirvan kanalı daha çox əkin torpaqlarını suvarma suyu ilə təmin edəcək. Bu da əlbəttə ki, bölgədə kənd təsərrüfatının daha sürətli inkişafına güclü təkan göstərəcək. Diqqətəlayiq məqamlardan biri də budur ki, Vətən mühərribəsi və antiterror tədbirləri nəticəsində Azərbaycan bu gün artıq öz su mənbələrinə tam sahib olmuşdur. Vaxtılı Ermənistan təkcə torpaqlarımızı yox, həm də su resourcesımızı işgal etmişdi. Qarabağ və Şərqi Zəngəzurda mövcud su resursları ölkənin ümumi su resurslarının 25 faizini təşkil edir ki, bunlar da daxili mənbələr hesabına formalaşan su ehtiyatıdır.

Azərbaycanın işğaldan azad edilmiş torpaqlarının böyük iqtisadi potensialı və investisiya cəlbəciliyi, kənd təsərrüfatı üçün münbit torpaq ehtiyatına malik olması aqrar sektor və qida sənayesi üçün yeni imkanlar yaradır. İşğaldan azad olunmuş ərazilərin bərpasından, orada təhlükəsizliyin təmin edilməsindən çox şey gözlüyrik. Çünkü o torpaqlar həm məhsuldarlıq, həm keyfiyyətə, həm təbii sərafitine görə yüksək kənd təsərrüfatı məhsulları istehsal etməyə imkan verən regionlardır. Keçən il minalardan təmizlənmiş 100 min hektardan artıq torpaq sahəsi əkin dövriyəsinə daxil olub və orada taxi, noxud, qarğıdalı və s. kənd təsərrüfatı məhsulları yetişdirilir. Ümidvericidir ki, artıq insanlar evlərinə qayıdırılar və

həmin regionların bərpası gələcəkdə kənd təsərrüfatı məhsullarının istehsalına təsir edəcək. Dövlət-əzel əməkdaşlığı çərçivəsində reallaşdırılan layihələr qarşısındaki illərdə aqrar və qida sənayesinin, nəticədə isə ölkə iqtisadiyyatının inkişafına öz müsbət töhfəni verəcək.

Müsəir kənd təsərrüfatının ümumi inkişaf konsepsiyası üzrə yüksək məhsuldar aqroekosistemlərin konstruksiyasında və ekoloji təhlükəsizliyin qorunub saxlanılmasında elmi yanaşmalara əsas yer verilməlidir. Qlobal iqlim dəyişmələri kontekstində artan əhalinin bugünkü və gələcək tələblərinə cavab verecək qida məhsullarının istehsalının təmin edilməsi üçün dünyanın inkişaf etmiş ölkələrində rəqəmsal və genom texnologiyalarının tətbiqi ilə ciddi elmi araşdırılmalar aparılır. Dövlət başçısı ölkəmizin ərzaq təhlükəsizliyi üzrə tam məstəqiliyə nail olunmasını milli hədəflərən biri kimi müəyyənləşdirmişdir. Onun bəyan etdiyi kimi hazırda qarşıda duran ən başlıca məqsəd daxili imkanlar hesabına kənd təsərrüfatı və ərzaq məhsulları ilə özünü təminata və dayanıqli inkişafa nail olmaqla Azərbaycanı inkişaf etmiş ölkələr seviyyəsinə çatdırmaqdır.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəsi Muhammad Nasar Hayat "Caspian Agro" və 29-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi "Inter Food Azerbaijan" sərgilərinin açılış mərasimində deyib ki, qurum Azərbaycan hökumətinin əsas tərəfdəşələrindən biri kimi ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində görülen işlərə qoşulmaqdan məmənundur. Qeyd edilib ki, bu il noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 çərçivəsində Azərbaycanın aqrar-sənaye sektorunda gördüyü innovativ işləri dünyaya nümayiş etdirmək imkanı var. Bu gün elm, elmtutumlu texnologiyalar və aktiv innovativ fealiyyət kənd təsərrüfatının əsas aparıcı qüvvəsi olmalıdır.

**Mustafa KAMAL,
"Respublika".**